



# "UEMBLİ" ARAYIŞI

**Mobil telefonuma dalbadal "vizer" gəldi. Tanımadığım nömrələri təkrar yiğmayacağıma söz vermişdim və bunu dilsiz-ağızsız cihaza da hirsə möhkəm tapşırmışdım. Mən belə zənglərin və "vizovların" toruna çox ilışib əsəbiləşmişəm. Bəli, hansısa bir qohumumu yolda DYP müfəttişi saxlayıb sənəd və yaxud da... O dəqiqə yada düşürəm, təcili axtarılıram. Məni tapana kimi hələ bir hədə-qorxu da gəlirlər: "İndi müəllim bilər, onda görərsən başına nə oyun açarlar...". Tanıyan müfəttişlər, sağ olsunlar, hörmət əlaməti olaraq buraxar, gedərlər. Tanımayanlar, "planı kəsirdə" olanlarsa öz vəzifə borclarını sonadək yerinə-yetirmək uğrunda mübarizəni davam etdirirlər. Qardaşım, yol hərəkəti qaydasını pozmasan olmur? Pozmusan, cəhənnəm, kişinin "cəriməsini" ödə, çıx get də!**

Əsas məsələ qalib bir tərfdə boş yerə əməlli-başlı hirsənlərəm ey...

... Axırı başqa bir nömrə ilə aramsız gələn zənglərə cavab verirəm, bu həmin "vizovlara" oxşamadı.

- Hardasan ey, noolar adama bir cavab ver də!

Uzaqdan-uzağda da olsa xəcalet hissi keçirirəm, yəqin nəsə ciddi bir hadisə baş verib ki, beləcə qınağa tuş gəlirəm.

Narahat olmayıñ, əziz oxucular, heç bir ağır, qəfil, fövqəladə hadisə olmayıñ. Hamımızdan uzaq, qar uçqunu, sel, ildirim, Tornado kimi təbii fəlakətlər də baş verməyib. Olsa da həmin o qohumum çiçin altında indiyədək çoxdan donardı, zəng də vura bilməzdi. Məsələ tamam başqa cürdür. Qohuma saxta bir arayış lazımdır ki, guya haradasa işləyir. Indi mənə deyir zəng vurum rayondakı idarə müdirlərinin birinə ki, ona belə bir arayış versinlər, öz sözü, alan kimi de cəhənnəm olub Rusiyaya gedəcək. Düzdür, qohum bir qədər kəmhövsələ və yelbeyindir. Ancaq gerçəyi, reallığı başa salmağa da yeri var, qismən yararlıdır. Deyirəm, Rusiyaya getməyə sənə iş yerindən arayış nəyə gərəkdir ki? Biznes-foruma, simpoziuma-filana gedirsen məyer? Sənin kimilərə ən azı 1 il vaxt lazımdır o tərəflərə getməyə.

Bunun 1 ayını milli pasport almağa, qalan 11 ayını isə rus dilini çinlilərin bizim dil də danişa bildiyi səviyyədə öyrənməyə.

"Mənə pasport, dil-zad lazımlı deyil, arayış istəyirəm!" deyib hirsə tefonu qapadır. Onun heç vecinə də deyil ki, son 2 ildə 2 dəfə ağır... Nə isə, lənət şeytana!

... Mənim doğulub boyabaşa çatdığını o gözəl şəhərdə, o doğma rayonda o qədər qəribə hadisələr, ləti-fəsayaq əhvalatlar olub ki!



Bədən tərbiyəsi müəllimi Murad Muradxanov rayonda demək olar, hamı tanıydı. Bize dərs deyəndə canlı və yaraşıqlı cavan oğlan idi. Tələbə vaxtı boks üzrə respublika çempionu olmuşdu. Siz tanındığı, xətri ni istədiyi şagirdinin məktəb bufetində çay pulunu, yemək pulunu verib sakitcə aralanan müəllim görmüsünüz mü, heç olmasa eşitmisinizmi? Bizim Murad müəllimimizin tayı bərabəri yox idi. Onu şagirdlər də, müəllimlər də, camaat da, rayon rəhbərliyi də çox sevirdi. Bu səbəbdən də Murad müəllimi sonralar rayon bədən tərbiyəsi və idman komitəsinə sədr teyin edildi. Onun dövründə rayonda idmanın bütün növləri inkişaf etməklə yanaşı, müxtəlif yarışlar da tez-tez keçirilirdi. Bu yarışlar həmdə əlavə gəlir demək idi, zəhməti olanların payına babat pul düşürdü. Muradxanov istəsəydi çoxunu özünə götürür, bahalı maşın alar, dar güne ehtiyat görərdi. Ancaq o tamam başqa cür sovet adamı idihörəmtcil, xeyirxah, şux və gözütök! Heç içki də içən deyildi, gəncliyində bəsini götürmüdü. Ancaq qonaqqaraya göstərdiyi xidmət, əliaçıqlıq dilnən deyilirdi. Özünü heç vaxt sindirməzdidi, künçdə-bucaqda gizləndi, künçdə-bucaqda gizləndi,

məzdi. Baxmayaraq o vaxtların məşhur yeməkxanası olan "Məmmədrəşid"ə ayalarla borc ödəyərdi. Qohumluqlarına görə müəyyən güzəşt limitləri olsa da, hər oğulun işi deyildi ölkədə en bahalı yeməkxanının "Məmmədrəşid" in hejablarına tab gətirsin.

Murad müəllim "Neftçi" ni ən məşhur vaxtlarında 2 dəfə rayona yerli komandanı yoldaşlıq görüşünə gətirdirə bilən bəlkə də yeganə məməmur olub. Yəni respublika üzrə.

100 min nəfərə yaxın tamaşaçı tutan "Uembli"nin şatda nə qədər işçisi ola bilərdi? Kassirli, süpürgəçili, gözətçili, ot biçənli... yəqin ki təxminən 80-90 nəfər.

... Hər il meyvə-tərəvəz mövsumundə Rusiya təreflərə çörək qazanmağa getmek istəyənlərin sayı çoxaldı. Əlində iş yerindən arayışı olanlara bazarlarda dəyməzdilər, sovet vətəndaşı öz həyətinin məhsulunu satırdı.

Əslində daha çox ele bazarlarda ordan-burdan gələn malları alıb satırdı. İşsizlərə, ona üz tutanlara, insan adam olan (keçmişlərdə belə ifadələr də işlənirdi) Murad müəllim həmin o stadionun işçisi kimi təmənnəsiz arayış verirdi. Heç kimdən 1 manat da almırkı, gedin çörəyinizi qazanın deyirdi. Ancaq xahiş edirdi ki, oralarda dələduzluq edib milisə düşməyin, məni zibile salarsınız. Bir deyil, iki deyil, hər mövsum azı 60-70 nəfərə arayış verirdi. Heç mümkün idimi onlardan bir-ikisi bu yaxşılığa yamanlıq eləməsin. Belədə həmin "o stadion işçiləri"nin neqativ hərəkətləri barədə respublikaya məlumat verilirdi.

Bir dəfə məsələ daha ciddi oldu. Gəlib yoxladılar və təxmin edildi ki, 80-dən çox saxta arayış verilib. Nə olsun ki, müəllim bunları kitabə işləmirdi, kim harda istəyirdi, yalvarıb dil tökürdü - çayxanada, mədəniyyət evinin tinində... möhürü basıb qollayırdı. O boyda yoxlama bircə nəfər də tapa bilmədi ki, Murad müəllimin üzünə dursun. Yəni ona pul verib arayış alıb deyə.

Inanılmaz hadisə baş vermişdi. Murad Muradxanov rayon rəhbərliyi, respublika bədən tərbiyəsi və idman komitəsi və yoxlama briqadası müdafiə edib qorumuşdular. Sovet qanun və prinsiplərinə sığmasa da xeyirxah məqsədini nəzərə alıb bu işi ört-basdır etmişdilər.

Ancaq bundan sonra arayış məsələsinə də son qoyulmuşdu. Stadionunda 2 nəfər işçisi qalmışdı. İşçilərdən biri - hamının Şurik dediyi otbiçən Şərafəddin ixtisara düşmüşdü.

"Uembli"də qayda-qanun bərpa edilmişdi.

2011